

QALİBİYYƏT YÜRÜŞÜNƏ ÇIXMIS MÜZƏFFƏR AZƏRBAYCAN ORDUSU ÖLKƏMİZİN ƏRAZİ BÜTÖVÜLÜYÜNÜ TƏMİN ETDİ

(Həmsöhbətimiz iki "Azərbaycan Bayrağı" ordenli, sahib birleşme komandırı, ehtiyatda olan polkovnik Şair Ramadanoğlu)

- Canab polkovnik, isterdim səhbətə Azərbaycan, Rusiya və Ermenistan rəhbərliyi arasında noyabrin 10-də imzalanmış məlum üçtərəfli bayənat haqda başlayaqq. 30 ilə yaxın bir müddədə işgaldə qalan ərazilərimizi azad etmək kimi şərəfi bir missiya ilə qalibiyət yürüşünə çıxmış müzəffər ordumuzu uğurlu döyüş ameliyyatları aparmaqla cəmi 44 gün 300-ə qədər irili-xirdlər yaşayış məntəqəsini, Murovdag yüksəkliklərini və digər yerləri düşməndən tamizladi. Belə bir meqamda, hərb eməliyyatları dönüs nöqtəsində qəbul edilmişdir. Məsələnin heç də az əhəmiyyət kəsb etməyən digər tərifi ise ondan ibarətdir ki, biz qalan ərazilərimizi döyüşsüz, de-

birbasa çıxımızı temin ediləcək. Bu işe həm de iqtisadi maraqlar baxımından xeyli əl-veriş imkanları yaradacaq.

Bir faktdır ki, biz torpaqlarımızın mühüm bir hissəsinin hərbi əməliyyatlar zamanı, döyüş meydəndən qanlı qavaşalar aparmaqla, həm de müvəyyən itkilər vermek hesabına geri qaytarmışıq. Məsələnin heç də az əhəmiyyət kəsb etməyən digər tərifi ise ondan ibarətdir ki, biz qalan ərazilərimizi döyüşsüz, de-

ti tam şəkildə yerine yetirməyə qadırdır ve bu belə olacaq. Xatırlatmaq istərdim ki, hələ bir müddət evvel - mehəmməd Aprel döyüşlərindən sonra canab Prezident bildirdi ki, eğer Azərbaycanla Ermənistən tektekə, üzbeəz qəsilə, Silahlı Qüvvələrimizin şəxsi heyati qisa bir vaxtda işgalçıları darmadığın edib torpaqlarımızın bütövlüyünü berpa etmək gücünə malikdir. Cəmi bir neçə il keçdi, zaman olke Prezidentinin üzəggö-

tesəvvür edirdim. Başqa sözle, men bu əməliyyatı işgalçı vəzifələrin, eger belə demek mümkünsə, ortasında baş vərən parlaysia bənzədirdim. Mehə bu parlaysia sonra düşən bütün istiqamətlərdən təsdi, elənd dünənmiş oldu.

Əger bu vaxta qədr orduümüzün uğurları müasir silahlara, texniki imkanları, dağlıcılıq zərərlərə görə qıymətləndirilərə, artıq indi canlı qüvə - Azərbaycan eseri, döyüşçüsü, bir sözü, insan faktoru olduğunu çıxdı ki, bu da bizim şəxslərimiz, döyüş hazırlığının göstəricisincə çevrildi. Döyüşçülərimiz imkan vermadı ki, Şuşa kimi bir şəhərə ağır artilleriyaların, dağlıcılıq silahlardan atəs açılısın, məmələr yağıdırınsın. Onu

canlıları-qanları bahasına, əlli il orqudlular, saxlıdlar, salamat ələ keçirdilər. Dəniz səviyyəsindən 1500 metr yüksəklidə yerləşən və şəhər-qalanın çatın keçilən məşəlik və dağ çığları ilə qarşılaşır, addım-addım, sanki imækla-imækla irailiyərək, düşmənələrə bələyaya məbarizə apararaq yağıldan xilas etdilər. Bu zamanın əsl qəhrəmanlığı, misilizlisizősütənən gətirdilər. Düşnütürəm ki, igit döyüşçülərimiz haqqında, Şuşanın azad olunması əməliyyatı barədə hələ bunadan sonra coxşayıq filmlər çəkilecək, salnameler, bedi əsərlər yazılıclar, mahnılar bestəlenəcək və s. Dögründən da, herbərlərimiz buna layıqdirler. Yeni Şuşanın qaytarılması Azərbaycan əsgərinin nə qədər manevi cəhətdən. Cnur geri alınması Azərbaycan əsgərinin nə qədər manevi güvəndir, xalqımızda qədər ruh yüksəkliyi yaratmışdır, men deyərdim ki, düşmənə psixoloji cəhətdən o qədar sarsıcıdır. Zərbə vurdu, onu alçıltı, müvəqqətin qırıldı. Artıq o özüne gelə biləndi, pərəş-parəş düşdü. Heç də təsadüfi deyil ki, ölkə başçısı evvəller de vurğulayırdı ki, onu işğaldan azad etməmiş. Dağılıq Qarabağın tələyindən danışmaq olmaz. Mehə bu baş verəcəyi halda biz deyə bələrik ki, Vətən mührəbasının qəlebə qazana bilerlik.. Nə xos ki, nəhayət, bəzər verdi. Ona görə, Şuşanın alınmasını obrazlı ifade ilə desək, düşmənin üreyinə xəncər sancılmasına bənzətmək olar. Mehə Şuşa amili düşmənin döyüşəsinə sabob olub və nəhayət, təslimlik aktını imzalamına onu məcbur etdi.

Ölkə başçısı xalqa müraciətdə bildirmişdir ki, 2020-ci ilin noyabrin 8-i Azərbaycan tarixində ebedi qalacaqdır. Bu bizim şəxsi Qalebəminin, zəfərinin gündür. Bu Qalebəni bəzəyən qazandı. Şuşanın azad edilmişsi hem böyük siyasi, hem böyük strateji, eyni zamanda, çox böyük mənəvi daşıyır...

Dəməliyim ki, Azərbaycan əsgəri həmin silahlardan və müasir döyüş taktikası hesabına nəinki öz olusun, hem də bütövlük döyüş taktikası ilə başlaşıdıq və bu da çox qisə bir zamanda öz şəmərəsini verdi... Deməliyim ki, Azərbaycan əsgəri həmin silahlardan və müasir döyüş taktikası hesabına nəinki öz olusun, hem də bütövlük döyüş taktikası ilə başlaşıdıq və bu da çox qisə bir zamanda öz şəmərəsini verdi...



meli, həm də canlı qüvvə və texnika səridən mümkin kimi tək vermadan düşməni kapitulyasiya məcbur edən qəlebəni qazanmağa nail olmuşuq.

Bir meqamı da vurğulamaq istəyirəm. Vətən mührəbəsi mehə dövlət başçısı, Ali Baş Komandan İlham Əliyevin bəlavasına rəhbərliyi altında aparılmış döyüşlər və qazanılmış şənlə qəlebə sonda belə bir bayənatın qəbul edilməsinə getirib çıxarı. Men deyərdim ki, bəzən eslinde bərabər Qalabağın bayanatıdır. Onun əhəmiyyəti hələ zaman keçidkicə oznun da bəzən şəkilədə bürzü verəcəkdir...

Birələşmədən qəbul olunmasından cəmi iki gün əvvəl rəşadəti orduımız Qarabağın tək Şuşa şəhərini əsəratəndən azad etdi. Bu çox böyük əhəmiyyətə malik tarixi hadisə, zəfer günümüz ididi.

Cünki Azərbaycan əsgərinin Ali Baş Komandanı İlham Əliyevin dədili kimi, bu bayənat gösterdi ki, düşmənə qalib gəldik, onu düz çökürdə bildik. Bu, əslinde qarşı tərəfin kapitulyasiya aktına bərabər bir şənədən.

Sənədin digər mühüm xüsusiyyəti oraya dovtulmuş bəsətüşünə təkili ilə Naxçıvan Muxtar Respublikasının ələkəmizin qərbi rayonları ilə bərabəşə əlavələrinin temin edəcək quru yollarla birləşdirilməsinə nəzarət tətənətən doqquzuncu madənin salınmasından ibarətdir. Bununla son derecə tarixi bir addım atılmış oldu. Nəticədə neinkı uzun illər torpağımızdan ayrı salınmış diyarnı blokadası aradan qalıqçaq, eyni zamanda barpa olunacaq kommunikasiya eləsiyi vasitəsilə qardaş Türkiyəye

rənliklə, müdrikcasına söylədiyi kələmin doğruluğunu təsdi etdi.

Konkret olaraq, Şuşa məsələsinə gelincə issa deyə bilərem ki, bəzən qədəm,

təxniyi mədəniyyət mərkəzi oludurca mühüm əhəmiyyət kəsb edən yaşayış məntəqəsidir - hem coğrafi mövqeyidir, hem strateji baxımdan, hem də, albəttə ki, manevi cəhətdən. Cnur geri alınması Azərbaycan əsgərinin nə qədər manevi güvəndir, xalqımızda qədər ruh yüksəkliyi yaratmışdır, men deyərdim ki, düşmənə psixoloji cəhətdən o qədar sarsıcıdır zərbə vurdu, onu alçıltı, müvəqqətin qırıldı. Artıq o özüne gelə biləndi, pərəş-parəş düşdü. Heç də təsadüfi deyil ki, ölkə başçısı evvəller de vurğulayırdı ki, onu işğaldan azad etməmiş. Dağılıq Qarabağın tələyindən danışmaq olmaz. Mehə bu baş verəcəyi halda biz deyə bələrik ki, Vətən mührəbasının qəlebə qazana bilerlik.. Nə xos ki, nəhayət, bəzər verdi. Ona görə, Şuşanın alınmasını obrazlı ifade ilə desək, düşmənin üreyinə xəncər sancılmasına bənzətmək olar. Mehə Şuşa amili düşmənin döyüşəsinə sabob olub və nəhayət, təslimlik aktını imzalamına onu məcbur etdi.

Strateji baxımdan yanşanda qeyd etməliyik ki, düşməni qisa bir zamanda arxa-da saxlamaqla (bela ki, hamın ərefədə Ağdam, Xocavənd rayonu və Ağdərə istiqamətində onun 25 min nəfərlər canlı qüvə vardi) Şuşa üzərində yeridik və şəhəri əle keçirdik. Men Şuşanı Dağılıq Qarabağın və Ümumiyyət, işgal altında ərazilərin markezinə de yerdəşən bir məntəqə kimi

- Nehayət, 30 ilə yaxın bir vaxtdan sonra gözlənilən gün galib çatdı... İsterdim ki, məlum üçtərəfli bayənatın imzalanması ilə Şuşa ki mi mühüm bir yaşayış məntəqəsinin azad olunması arasındakı bağlılıq bərabər bir qədər stratefi danışınızın

- Vətən mührəbəsi başlaşan andan döyüşlərin gedisi açıq-aydın göstərdi ki, Azərbaycan ordusu verilen tapşırı-

teşəvvür edirdim. Başqa sözle, men bu əməliyyatı işgalçı vəzifələrin, eger belə demek mümkünsə, ortasında baş vərən parlaysia bənzədirdim. Mehə bu parlaysia sonra düşən bütün istiqamətlərdən təsdi, elənd dünənmiş oldu. Əger bu vaxta qədr orduümüzün uğurları müasir silahlara, texniki imkanları, dağlıcılıq zərərlərə görə qıymətləndirilərə, artıq indi canlı qüvə - Azərbaycan eseri, döyüşçüsü, bir sözü, insan faktoru olduğunu çıxdı ki, bu da bizim şəxslərimiz, döyüş hazırlığının göstəricisincə çevrildi. Döyüşçülərimiz imkan vermadı ki, Şuşa kimi bir şəhərə ağır artilleriyaların, dağlıcılıq silahlardan atəs açılısın, məmələr yağıdırınsın. Onu

canlıları-qanları bahasına, əlli il orqudlular, saxlıdlar, salamat ələ keçirdilər. Dəniz səviyyəsindən 1500 metr yüksəklidə yerləşən və şəhər-qalanın çatın keçilən məşəlik və dağ çığları ilə qarşılaşır, addım-addım, sanki imækla-imækla irailiyərək, düşmənələrə bələyaya məbarizə apararaq yağıldan xilas etdilər. Bu zamanın əsl qəhrəmanlığı, misilizlisizősütənən gətirdilər. Düşnütürəm ki, igit döyüşçülərimiz haqqında, Şuşanın azad olunması əməliyyatı barədə hələ bunadan sonra coxşayıq filmlər çəkilecək, salnameler, bedi əsərlər yazılıclar, mahnılar bestəlenəcək və s. Dögründən da, herbərlərimiz buna layıqdirler. Yeni Şuşanın qaytarılması Azərbaycan əsgərinin nə qədər manevi cəhətdən. Cnur geri alınması Azərbaycan əsgərinin nə qədər manevi güvəndir, xalqımızda qədər ruh yüksəkliyi yaratmışdır, men deyərdim ki, düşmənə psixoloji cəhətdən o qədar sarsıcıdır. Zərbə vurdu, onu alçıltı, müvəqqətin qırıldı. Artıq o özüne gelə biləndi, pərəş-parəş düşdü. Heç də təsadüfi deyil ki, ölkə başçısı evvəller de vurğulayırdı ki, onu işğaldan azad etməmiş. Dağılıq Qarabağın tələyindən danışmaq olmaz. Mehə bu baş verəcəyi halda biz deyə bələrik ki, Vətən mührəbasının qəlebə qazana bilerlik.. Nə xos ki, nəhayət, bəzər verdi. Ona görə, Şuşanın alınmasını obrazlı ifade ilə desək, düşmənin üreyinə xəncər sancılmasına bənzətmək olar. Mehə Şuşa amili düşmənin döyüşəsinə sabob olub və nəhayət, təslimlik aktını imzalamına onu məcbur etdi.

Ölkə başçısı xalqa müraciətdə bildirmişdir ki, 2020-ci ilin noyabrin 8-i Azərbaycan tarixində ebedi qalacaqdır. Bu bizim şəxsi Qalebəminin, zəfərinin gündür. Bu Qalebəni bəzəyən qazandı. Şuşanın azad edilmişsi hem böyük siyasi, hem böyük strateji, eyni zamanda, çox böyük mənəvi daşıyır...

Burada ulu önderimizin H. Əliyevin vaxtılı tövsiyəsi...

Ardı 11-ci sehifədə...

QALİBİYYƏT YÜRÜŞÜNƏ ÇIXMİŞ MÜZƏFFƏR AZƏRBAYCAN ORDUSU ÖLKƏMİZİN ƏRAZİ BÜTÖVLÜYÜNÜ TƏMİN ETDİ

Əvvəl 10-cu sehfide...

- Hərbi emalıyyatların getdiyi vaxtda bəle Azərbaycan ordusunun döyüş təcrübəsi haqqda xarici ölkə müşahidəçiləri, hərbi müxəssisler yüksək fikirlər söyleyirdilər. Hətta bu təcrübədən gələcəkdə bəhələmək bərəde rəyələr eşidildi...

- Belli, bəle fikirlər səsləndiriliydi - hətta Amerikada bəla, NATO-nun Baş Qərargah rəisi bildirdi ki, Azərbaycan ordusunun döyüş təcrübəsi gələcəkde ölkələrin ordularında istifadə edilmək üçün çox emalıyyatlıdır. Digər bir fakt deyim. Ölkəmizdə akkredite olunmuş nümayəndələr və hərbi atəşələr döyüşlərin gedisińi diqqət izləyirdilər. Onların çıxışlı müraciətləri var ki, imkan olduqca döyüşü heyətləri ilə görüşsünlər, hərbi emalıyyatların gedisińi barəde fikir mübadiləsi etsinler.

- Atəşkəs haqqda 10 noyabr tarixli bəyanatın mühüm bəndlərindən biri, bölgəye Rusiya sülhmeramları kontingentinin yerləşdirilməsi bərədədir. Beynəlxalq təcrübəyə nəzarət salsaq, münəaqişa tərəfləri arasında BMT-nin deyil, hansısa bir ölkənin, yaxud mahdud sayıda birdən artıq ölkənin sülhmeramlarının yerləşdirilməsindən sonra orada maraqlı tərəfin tensiyəni münasibetin dominantlığına dair həlların baş verdiyini göre bilerik. Bu nöqtəyi-nözərdən rusiyalı sülhmeramlarının bölgəye yerləşdirilməsinə münasibet cəmiyyətindən heç de birmənilər deyil...

- Prezident İlham Əliyev öz çıxışında bildirmişdir ki, münəaqişa zonasında atəşin və bütün hərbi emalıyyatların dəyandırılması və bundan sonra zəruri addımların atılması məqsədilə hazırlanmış məlumat bəyanatın bütün bəndləri Azərbaycanla tək razılıqlaşdırılmışdır. Bu bərədə hətta Rusiya prezidenti cənab V. Putin də öz müshahibəsində bildirmişdir. Orada ölkəminin maraqlarına toxunan heç ne yoxdur. Razılışmada bizim üçün əsas olan nedir? İşğalçılar torpaqlarımızdan çıxarırlar, ölkəmizin erazi bütövlüyü bərpə edilir. Burada yalnız Azərbaycan qanunlarına tabe olanlar qalb yaşaya bilərlər. Ola bilsin, buna, bəlkə də, müyyən zaman lazım olacaq - beş il-e-lebə təyin edilmişdir. Ölbətdə, bu, sadəcə bir bəyanatdır. Bəndlərin yerinə yetirilməsi zamanı, təbib kl. ortaya müyyən rəhbərdicili

senədlər, telimat və tövsiyeler çıxıa bilər. Tarixə nəzarət saqqı, gərərk ki, münaqişə tərəfləri, yaxud mühərbişə istirakçıları arasında düşmənciliklə bərənə aradan qalmır, lakin həmişəlik olaraq da davam etmir. Odur ki, sivil dövlət olaraq bizi də düşmənciliyi bir kenara qoymaraq, eyni zamanda tərəflənlər, baş verənləri qətiyyən unutma-raq xalqımızın tehlükəsizliyi, ölkəmizin maraqlarını, bütövlükdə dövlətimizin galəcək inkişafı namına yollar axtaraxara özümüzün asılı olanları etməliyik. Nə qədər ki, biz bu məsələləri emosiyasız, hissə qapılmadan, texbiratla uymadan yerinə yetirəcəyik, sülhmeramların buranı tərk edib getməliyən o qəder tez baş verəcək. Hazırda bu heç də cəmiyyətimiz yox, yalnız müyyən qurumların fealiyyətinə aid olan məsələdir. Prosesin gedisi zamanı, Vətən mühərbişəndə olduğunu kimi, xalq-ıqtidar birliliyi, daha çox lazımlı olacaq. Azərbaycan Prezidentinin etrafında birləşərk bu məsələlərin çözülməsindən cəmiyyətin destek vermesi mühüm emalıyyat malikidir. İnanıram ki, bəzək Prezidentinin etrafında birləşərk oneticələrinə olda edilmesinə nail olacaq ki, vaxt çatanda həmin hərbi qüvvələrin bölgəni tərk etməsi zərərənəzər cevirləsin.

Bir vacib məqam da ondan ibarətdir ki, bəyanata uyğun olaraq, münəaqişa tərəflərinin razılışmaya eməl etməsinə nəzarət semərəliliyinən artırılması məqsədilə atəşkəsənəzər üzrə sülhmeramlı mərkəz yaradılı, Rusiya ilə yanaşı, Türkiye Silahlı Qüvvələrinin bölmələri burada birgə fealiyyət göstərəcək. Bu isə sülhəyaratma emalıyyatlarının tam obyektiv şəkildə aparılmasımda müümən rəl้อยənəcək. Birzə bütövlükda sülh yaradıcıclarına elə şərait yaratmağı ki, onlar öz vəzifələrinə lizimən yerinə yetirəbilərlər.

Yeri gelmişken, bir məsələdə də diqqəti yönəltmək istəyirəm: təhlükeli haldır ki, Ermenistandan bölgəye yerləşdirildiyi bəzi beynəlxalq terror dəstələrin, qrupları hədələrə ezerlərimizdə qalmış ehtimalı var. Xaricdən destək alan, bəzi irticəti təşkilatlar tərəfindən maliyyələşdirilən bu terrorçular itaətsizlik göstərir, hətta Ermenistan hökumətinə təbe olmamadən çəkmirənlər. Düşünürəm ki, həmin qurumlar vasitəsi idarəedilən bu terrorçular itaətsizlik göstərir, hətta Ermenistan hökumətinə təbe olmamadən çəkmirənlər. Düşünürəm ki, həmin qurumlar vasitəsi idarəedilən bu terrorçular, muzdulu dəstələr müyyən qüvvələrinə maraqlı uygın olaraq hələ orada fealiyyət göstərəcək, partizan hərəkətinə oxşar

müyyən texribat amalları töredəcəklər. Beləliklə, mühərbişən yeniyə fazasına - hibrid mühərbişəsinə, yəni terrorizm, dezinformasiya sahəsində aktivlik mərhələsinə keçid bəzər bilər. Odur ki, bəzən ayıq-sayıq olma, ehtiyatlı olmaq olur. Bir daha vürgulamaq istəyirəm ki, bizim qüvvələrimiz ilk beş ilde buradan çıxmamasına nail olmaqdır. Bunun üçün isə bəyanatda digər şartları tam yerinə yetirilməsi vacibdir.

mandan Azərbaycan Silahlı Qüvvələrinin bütün irimiqyaslı ilə döyü atışlı telimlərinin planı ilə diqqətli təniz olur, onu təsdiqleyir və telimlərin gedisińi yaxından izləyirdi. Mehəm bərənə təcürübə ona Qarabağ mühərbişə zamanı ordunun məharətli idarə edildiğindən güclü vətənperverlik hissi, daxili enerji vardı.

Silahlı Qüvvələrinin şəxsi heyətinin mənəvi-psixoloji hazırlığı, yüksək döyüş qabiliyyəti, Ali Baş Komandanın onanın Vətən mühərbişənin qələbə anonsunu verirdi.

kimi domatkardır. - Yalnız bu sözlərdən sonra o öz valideyinlərin, doğmalarına salam gönderdi. Zənnincə, bu sadə misallar bütövlükde orduımızın əhval-ruhiyyəsinini seviyeləndirdiye imkan verir. Sözcüñü nəyə gətirirəm? Dezmək istəyirmə ki, bütövlükde xalqımızda güclü vətənperverlik hissi, daxili enerji vardı. Ali Baş Komandanımızın mühərbi emri veranda bu enerji sanki bərənə toplanaraq qaynar nad kimi düşmən iştənə püşkündür... Men yada salmaq isteyirəm döyüslərin ilk günlerini. Üreyi Vətən hissi, qalbi Vətən eşq-i ilə vuran insanlar dəstə-dəstə, karvan-karvan cəbhə bölgəsinə yolların, ordumuza dəstək nümayiş etdirir, iğid əsər və zabitlərimizə mənəvi güclər veridir. Yaşın har kas xatırlayı ki, hətta Müdafia Nazirliyi xalqa müraciət ünvanlaşdırıb, bu axının qarşısını almışa səsləyir, ordumuza bütün seksü heyətinin en yüksək seviyyədə təmin olunduğunu bildirirdi. O günlər on xəzər qazanılan uğurlar arxa cəbhədə, cəmiyyətə böyük əks-səda doğurur. Qazanılan her bir uğur, yaşayış mənətgərlərinin işğaldan azad olunması xəberi böyük coşqu ilə esti bayram kimi qeyd olundur.

Xalqımızın nümayiş etdiridiyi hemşərlik, lazım olan anda Ali Baş Komandanın etrafında birləşməsi bizi otuz il əhəsətində olduğumuz şənli Qələbəyə qovuşurdur!

- Cənab polkovnik, sonda Azərbaycan eşqérinə deyiləsi sözünüz var mı?

- Man qalibiyət amalı ilə yürüşə çıxmış Azərbaycan ordusunu, iğid əsər və zabitlərimizi qazandıqları bəzələməzdir. Men otuz yaşı həddindən azad olunmuş xəberi böyük coşqu ilə təqribən təqribən edirəm.

Men otuz illik torpaq həsəti təşəkkür etməyə, düşmən üzərində Qələbə qazanınca arzusunu təkmənleyən Azərbaycan xalqını təqribə edirəm.

Men böyük sərkəderlik məharəti, damır iradəsi ilə xalqımızı Qələbə arzusuna qovuşdurmuş mütəffəfliyi Ali Baş Komandanın canibah Əliyevi təqribə edirəm.

Fürsətindən istifadə edib bir fikrimi qatdırmaq isteyirəm:

İkinci Qarabağ mühərbişəsinde xalqımızda möhtəşəm Qələbə qazandırıldıqına görə Azərbaycan Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevi "Azərbaycanın Milli Qəhrəmanı" adı verilisin.

Hesab edirəm ki, bu təkliyim bütün xalqımızın tərəfindən müsbət qarşılıqlar.

Sefer Mahmudzadə



- Cənab polkovnik, bir az əvvəl biz mühərbişənin gedisində yeni texniki vasitələrin roldan, müsəris döyü taktikasından istifadənin əhəmiyyətindən söhbət etmişdim. Sizə, bunlarla yanaşı, qəlebenin qazanılması daha hansı amillərin təsiridici rolunu qeyd etmek olar?

Deyardım ki, bütövlükde cəmiyyətimizdə böyük coşqu vardi. Otuz ilə yaxın idi ki, xalq gözləyirdi - mühərbişə emrinin gözləyirdi. Cəmiyyətizim sənki yalnız torpaqlarımızın işğaldan azad olunması arzusu ilə nəfəs alındı. Hazırda otuz yaşı həddindən azad olunmuş xəberlərin qazanıldığından, onların mühüm bir qismi bu gün de qalib ordunun sıralarındadır. Birzə yüksəkliyinən her yerde, her kəsde müşahidə etmək olardı. Təsəvvür edin ki, herbi məntəqədən yolasalma məraməti zamanı gənə çağırışçıya media nümayəndəsi ənərkələr üçün mikrofonlu təqdim edəndən əldirdir ki, torpaqlarımızın işğaldan azad olunmasına men de istirak etmək isteyirəm. Yaxud cəbhə xəttində, səngərdə keşik çəkən əsərə sənədən, düşmən mövgələrinə zillyəzək deyidir: - Ən böyük arzum torpaqlarımızın mənəni idarə etmək vətəndaşımızın özünü gormək, evimizə qalib döyüşü